

YAD ETDÍK SƏNÍ, USTAD

HEÇ UNUDULURSAN Kİ?!

Na qariba, na təsirli
vəziyyətin var:

Yad et mani -

qəlibənə yad et,

Yad et mani -

Şəlqənsə yad et!..

Böyük Şaiq, böyük ustad! Dilimiz söz, olımız qəlem tutandan yaddaşımızda elo hekk olunmusan ki, seni unutduğumuz an yoxdur. Lillardır ki, sanın şerlərin nəsillərimizə dil açmağı, göz açmağı, hayatı, tabibti, mühiti, insanların görmeyi, tanımağı öyrədirdir. Son tekce uşaq adəbiyyatımızın tamalını qoymamışsan. San dərin məmənluş şerlərinin institutiann gərə biləcəyi bir pedaqoji fəaliyyəti ustalıqla yerine yetirməkda davam edirsin. Nefesin duyğulanımızdan çəkilməyib. Süleymana qalmayan bu gidi dünyadan kimlər keçməyib? Na xoş ki, sanın şerlərin dünya durduqca sanı ölümsüzlüye qovuşdunub.

Biz sanın şerlərindən haqqatı, gözəlliyi, sədaqəti, səmimiyyəti öyrənmişik. Təzəcə dil açan körpəden tutmuş ahila qəder - hamının diliñin azberi Abdulla Şaiqdir! Min bir şövqünən, zövqünən, həvəslə

Ala-bala, bəz keç,
Ay qəsa buynuz keç.
Valqız gəzə, dolanma,
Dəfa, daşa durmanma.
Bir qurd çox qarşına,
Sən nə edirsin ona?
Cəbab açıncı gəcün
Qalar iki buynuçan -

şerini demakdən yonulmuq, bezmink. Az qala dünən oxuduğumuz şairin adını bu gün unuduruq. Amma sanın "Əlifba" kitabımızda oxuduğumuz, öyrəndiyimiz şerlərin ürəyimiz döyünen bizimlidir.

Heç bir şaire, heç bir yaza- ra qismət olmayan xoşbaxılık- dir ki, sanın şerlərin hamı, hamı azber bilir. Savadlı, savadsız, alım, fahla - yox, bütün insan adlı varlıq üçün sanı abədi bir ustadsan! Sanın şerlərindəki sadalıq, taravət, təbiilik bahar havası kimi adamın qəlbine doylur, könlümüzün abədi varidatına çevrilir. Sanı oxuduqca doymuruq. Sanın şerlərin özü bütöv bir məktəbdür. Və na yaxşı ki, bu məktəb olub. Xüsusilə de uşaqlar üçün yazılış şerlərindəki yiğcamlıq, təbiilik, səmimiyyət, ahəngdarlıq, misralar arasındaki müsiqi, ritm bu əsərlərə elə bir möhür vurub ki, heç vaxt unudulmur, yaddaşımızın laza-tar, hamışabahar sehifələrindən birinə çevrilir.

Əlbette, XX asır Azərbaycan mədəniyyəti tarixində möhtəşəm bir yer tutan Abdulla Şaiq görkəmli dramaturq və tarcüməçi kimi da möşhurdur. Amma Abdulla Şaiq bunılsız da belə elə tekce "Keç", "Uşaq və dovşan", "Xonuz", "Kapənak", "Dovşan", "Şəher", "Ba- har", "Təmizlik" şerleri ilə bəşər övladına bəhs edərdi. Cənubi onun bu şerləri tekce dil azberimiz deyildi, ham da hayat tar-

zimizdir, vərdişimizdir.

Səhər durunca,

Əlinde şirça.

Sildim dijimi,

Bildim işimi.

İnanmirsən, bax,

Dışım aqappaq.

Östüm tortamız,

Bax, bələyik bizi.

Abdulla Şaiqin şerlərinin bir məziyyəti də onların insanlarda nəcib, saf

duygular oyalmasınadır.

Har şeri bir ləvhədir. Sanki har şeri görür və eşidirsen. Elə bu-na gərə də müəllifin şerləri uzunmürlüdür.

Böyük şənətkanımızın uşaq- lar üçün qəleme aldığı manzum nağıl və poemalan da bu baxımdan təsiri və yaddaşalan- dir. Abdulla Şaiq xoşbəxt sa- natkarıdır ki, onu birçə dəfə oxumaq kifayət edir. "Tülkü Hacca gedir", "Yaxşı arxa" adlı manzum hekayelerindəki sa- dalık, xalq ifadələrinin bolluğu bu əsərlərin ham tez qavran- masına kömək edir, ham da

yadda qalır. Bütövlükda Abdulla Şaiqin şerlərini azbarlamak üçün azyiyət çəkməli olmur- san. Cox qəribədir ki, müəllif misralanı elə söz və kelmələr- la bir-birinə bağlıyib ki, bu şer- lərin ahəngindəki şirinlik, cazi- be bir hima bənd kimi adamın

yaddaşından dilinə süzülür.

Birçə kələmoni bildinse, bəs

edər. O, öz sırasını çəkib get- rəcək.

Men adəbiyyat tədqiqatçısı deyiləm. Ona gərə də Abdulla Şaiq yaradıcılığından geniş və etraflı danışmaq fikrim yoxdur.

Sadəcə, bir oxucu kimi Abdulla Şaiq şerlərindən gəldiyim hey- ratı bildirmək istəyirəm. Tabii ki, bizim hər birimiz orta mək- tabda Şaiqla barəbar çox şairin şerlərini azbarlamışik. Amma galin açq etiraf edək, uzun il- lərdən sonra deyək ki, 6-7 ya- şılarda azber dediyimiz şairlər- dan Abdulla Şaiq, Mirzə Ələk- bar Sabir, Abbas Sahhat qəder yadımızda qalan varmı?

İndi sözün aldan düşdüyü bir vaxtda Məmməd Arazın tö- birincə desək, "şer yazmaq si- garet çəkmədən asan olub". Bu "asan" şerlərin də ömrü.

Molla Nasreddin demişən, bir

küleyə bənddir ki, qovud kimi

dağlıb getsin. Bax, bələ ezi-

fikirlerin mənganəsində yorul-

duğumuz vaxt başqa bir təba-

sümün şükrənliyi bizi sevindir-

maya bilmir. Əsl şənətin ömrü

abədidir. Gör Abdulla Şaiqin

şerləri yaddaşdan qopurmu?

Gör fidanlarımız başqa söza,

misraya, yad ahəngə meyl

edirlermi? Har körpa nefasında

bir yaşantıdır, abədiyyatdır Abdulla Şaiqin şerləri. Var ol, us- təd! El sanın 120 yaşını qeyd

edir, amma şerlərin hələ də

körpədir, təzədir, tardır. Bu qo-

calmaq bilməyen poeziyana

göra, bu köhnəlməyen şerləri-

na göra, bu qonçeli əsərlərinə

göra hamışa ruhuna duaçınq.

**Flora XƏLİLZADƏ,
"Azərbaycan"**

